



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

III Yazı

Qafqaz canişinin 1908-ci il 4 mart tarixli formanı ile gizli fəaliyyət göstəran "Difai" Partiyasının fəaliyyəti qadağan edilir. Təşkilatın bəzi üzvləri polis tərəfindən tapılaraq Rusyanın müxtəlif bölgələrində həbsxanalağı göndərildi. Gizli fəaliyyət göstərən firqa üzvlərinin bir hissəsi 1917-ci ildə Nəsib bəy Yusifbəylinin Türk Federalist Fırqası ilə birləşmişdi. Difai qadağan edilsə də tezliklə Azərbaycanda yenidən radikal-milliyətçi təşkilatların meydana gəlməsinə təkan verdi. O zaman Bakıda yaradılmış Şuşada fəaliyyət göstərən Məsələn Xeyriyyə Camiyatı və Qarabağ Birlik Məclisi təşkilatlarının buna misal göstərmək olar.

**Difai Fırqəsi qurucusu
və lideri
Əhməd bəy Ağaoğlunun
tariximizdə yeri**

1905-1909-cu illər Azərbaycan türklerinin milli birliliyinin yaranmasında Difai Fırqəsin misilsiz xidmətlər göstərmişdi. 1905-ci ilin 16 aprel tarixində Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşovun imzası ilə Qafqaz canişini məktub göndərildi. Məktubda onlar Azərbaycan türkçəsində "Heyat" qəzetiñin çap olunmasını isteyirdilər. 22 aprel tarixində onların istəyinə müsbət cavab veriliş. 7 iyun 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə "Heyat" qəzetiñin ilk sayı işıq üzü gördü. Heyat qəzetiñden ayrılan sonra Əhməd bəy Ağaoğlu İsa bəy Aşurbəyovun maliyyə dəstəyi ilə gündəlik "İşad" qəzetiñi təsis edir. 1905-ci ildən 1908-ci ilə qədər bu qəzete rəhbərlik edir. Tezliklə qəzetiñ tirajı 3 minə çatır. Qəzet eyni dövrde çap olunan digər qəzetiñə nisbetən cəmiyyətin problemlərini daha radikal formada işıqlandırırdı. Mehəz buna görə də qəzət Sultan II Əbdülhəmid xan (1876-1909) tərəfindən Osmanlı Dövlətində (1299-1922) qadağan edilmişdir.

1905-ci ildə İllarion Vorontsov-Daškov Qafqaz canişinin təyin edildikdən sonra ermənilərə dəstək verməyə başlayır. Canişinin dəstəyinə axalanan ermənilər 1905-ci ilin avqust ayında Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək üçün sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsini təklif edirlər. İş o həddə çatır ki məsələ Rusiya İmpriyasiñin (1721-1917) nazirlər komitəsində belə müzakirə edilir. Yerli əhalinin maraqlanıñ qorumaq üçün Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov Sankt-Peterburq yolların. Onların sayı nəticəsində 35 gün davam edən müzakirələrdən sonra Bakı kəndlərinin əhalisinin köçürülməsini qarşısı alır.

1905-ci ildə baş vermiş Azərbaycan türklerinin soyqırımı zamanı ermənilər aktiv şəkildə bütün Rusiya və eləcə də xarici metbuatda dezinformasiya yaymaqla meşgul idilər. Hələki türklerin itkili qat qat artıq idi. Dövr metbuatda hətta mövcud olmayan erməni şəhərlərinin məsələlər tərəfindən dağıdırılması haqqında yazılar belə gedirdi. Mehəz esl heqiqətləri insanlara çatdırmaq üçün və baş verenləri faktlara sübut etmek üçün Əhməd bəy Ağaoğlu "Sankt-Peterburq Vedomost" qəzetiñde "Bakı hadisəleri ilə bağlı heqiqətlər" adlı məqaləsini çap etdirir. Bu məqa-

lədən sonra bezi erməni müelliflər belə hadisələrlə bağlı metbuatda yalan məlumatların yayıldığı etraf etmişlər.

1906-ci ilin fevral ayında Tiflisdə Qafqaz canişini Vorontsov-Daškovun təşbbüsü ilə erməni-müsələman qırğınıñ lanna son qoymaq məqsədilə sülh konfransı keçirilmişdir. Həmin konfransda müsələman nümayəndələri Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Ziyadxanov və başqaları "Daşnakşutun" partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda tərədilən qırğınıñ terrorçuluğun təşkilatçı və icraçı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu səbūta yetirmişlər.

Öz son çıxışında Əhməd bəy bunları demişdi:

Ümummüsələman Müdafə Komitesi" adlanırdı. Partiyanın bölmələri və ya komissiyaları Azərbaycanın və Cənubi Qafqazın demek olar ki, bütün şəhərlərdə və qəzalarında, hətta Vladiqafqazda da yaradılmışdı. Partiyanın qəza bölmələrinin yaradılmasında Əhməd bəy bilavasite iştirak edirdi. Bu məqsədə o, bütün Qarabağı gəzmiş və "bütün məsələmanları partiyanın etrafında six birleşməyə" təşviq etmişdir. Partiyanın təşkilatçıları Dağıstandakı Azərbaycan türkleri və bütün məsələman şəhəli arasında da təşviqat aparırı. Əhməd bəy fealiyyətinə görə təqib olunduğu üçün bir müddət gizlənməye məcbur olur. Öz xatirələrində həmin günləri bele təsvir edir.

Siddetlə təqib edilənlər arasında idim. İş o dərcəcəye geldi ki, artıq özümən deyil, ailəmin de rahatlıq və sakitliyi qəçirilməyə başlandı. 1908-ci ildə Osmanlı İmpriyasiñda (Türkiyədə)

lin apardığı təbliğatın neticesində cəmiyyətdə türkçülük ideyaları yayılmışdır. Həmin ildə Hərbi Tibbiye Məktəbinin 190 tələbəsi Akçuraya yəni təşkilatın yaradılması üçün məktubla müraciət etmişdir. Daha sonra məktəbin tələbə nümayəndələri və Ağaoğlu, Akçura kimi ziyanlıların iştirakı ilə Türk Ocağı təşkilatı yaradır. Təşkilatın qurucu üzvləri arasında Ağaoğlu da yer alır. Türk Yurdu və Türk Ocağı təşkilatları bütün Osmanlı İmpriyasiñda tanınmağa başlayır. Əger 1914-cü ildə Türk Ocağı təşkilatının 3 min üzvü var idise 1920-ci ildə onların sayı 30 minə keçmişdi. Hər iki təşkilatın Türkiye İstiqlaliyyət müharibəsində böyük rol olsu.

Əhməd bəy Ağaoğlu siyasi fəaliyətinə görə 1912-ci ildə İttihad və Tərəqqi partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur. 1914-cü ildə isə Osmanlı Məclisi Məbusa-

Refibəyli və Difaiçilər ilhaqçı olaraq Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinin tərəfdarı olur. Onlar coğrafi, mədəni, dil və etnik cəhətdən bir milət olan Azərbaycan və Anadolu türklerinin iki ferqli dövlətdə təmsil olunması bölüçülük kimi qəbul edir. Difaiçilər gec təz rus ordusunun geri döñəcəyi fikrində hemifir idilər. Bu bələdan qurtulmağın tek yolu kimi Osmanlı dövlətinə birləşməkdə görüdür. Bu qədər gərgin şəraitde olmasına baxmayaraq Əhməd bəy Gəncəde yaşadığı dövrde "Türk sözü" adlı qəzət təsis edir. Lakin ordunun Bakını azad etməsi ilə bağlı hərəkətə keçməsi qəzətin yalnız iki nömrəsinin işi üzü görməyinə səbəb oldu.

26 dekabr 1918-ci ildə Əhməd bəy Ağaoğlu bitərəf nümayəndə olaraq Zəngəzur qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Bununla da o həm

Tariximizdə qurdun gizli ordusu - Difai



Əhməd bəy Ağaoğlu
"Difai" partiyasının rəhbəri



Kərim bəy Mehmandarov
"Difai"nin "Qarabağ Birlik Məclisi"nin rəhbəri



Ələkbər bəy Rəfibəyli
"Difai"ın Gəncə şəbəsinin rəhbərlərindən biri

Biz deyirik ki, əger doğrudan doğuya sülh istəyirsiniz, başqa təşəbüslər bərabər gerek terroru da götürərsiniz. Buna cavabında bize deyirilər ki, siz daşnakşutundan danişsiz. Bizim fikrimizdə esla daşnakşutun yox idi. Biz deyirik ki, terror götürürsün. Lakin ermənilərin xeyalına daşnakşutun gelir. Görünür ki, daşnakşutun bu terrorla əlaqəsi vardır. Lakin yenə tekrar edirəm ki, bizim daşnakşutun ilə işimiz yoxdur. Yoxdur! Çünkü keçən gün cənab Xatisov öz bəlağəti və fəsahəti çıxışında aşkar dedi ki, bu daşnakşutun Rusiyañın böyük şəxslərinin, generallarının və hətta Qafqaz canişini həzərətlərinin fikir və eqidələrinə qulluq edir və on beş ildər ki, teşkil olunub və onun qoşunu, xəzinəsi, soldatı da vardır. Biz məseləmən vəkili bunu eşidən təccüb və heyret barmağımızı dişimizə tutub öz-özümüzə fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib de, nəinki əlav etmeyir, belə onunla həməqidədirler, bizim istər hökumətdən, istər ermənilərdən beze partiyanın götürülməyini təmənə etməyiz, fikir etdik: indi ki, belədir, indi ki, bir məsələhə partiya on beş ildən